

# Tarixin yaddası...

## ...və yaxud Hüseyin əfəndi kimdir?

**İller keçse de unudulmayan, yaşadılan, yaşayan tarixi hadisələrin mahiyəti dəyərini həmişə saxlayır, əbədiyyən saxlayacaq. Tarixi hadisələr bəzən təəssüfle (28 aprel 1920-ci il), bəzən qururla, sevgilərlə (15 sentyabr 1918-ci il, 28 may 1918-ci il, 17 noyabr 1991-ci il) da-ha həssaslıqla yenidən yaşınlır. Onda özünü o hadisələrin iştirakçısı bilirsən. Zamanın geriye dönüşü olmasa da, sənə elə gəlir ki, yaşıdan çox-çox böyük olan o hadisələri görmüsən. O hadisələr xalqla, dövlətlə, dövlətçiliklə bağlırsa, duyumun, duyguların bir ürək tutumca incələşir...**

Azərbaycanımızın dövlətçilik tarixində mühüm mərhələ olan Xalq Cümhuriyyəti "Mən azərbaycanlıyam!" deyənlərin hamisiniñ ruhunun dövləti olub. Üğrəngli bayraqımızın ilk dəfə göy üzünün göylüyünü süslədiyi gündən neçə on illər keçib. Hələ ictimaiyyətə təfsilatı ilə məlumat olmayan hər hansı hadisə haqqında düşünəndə maraqla söykənən sevginin, sevgiye söykənən ehtiramın bir əli məsuliyyətdən yapışır, bir əli körül xoşluğundan; zamanında tarix yazarlarının sırasında olan bir insanı 100 ildən sonra neçə tanıtmaçı, hansı bədii təsvir vasitələrinə güvənmeli...

100 il əvvəl olanlara həmişə ruhumun gözleri ilə baxmışam, eşitdiklərimi, oxuduqlarımı mən-nəvi borc kimi ruhuma həpdurmuşam.

1972-ci ilin yazında tələbə yoldaşım Nizaməddin Şamaxıya gedirdik. Ceyrankeçmezin döngələrinə çatınca yoldan bir qədər aralıda bir tənha məzar gördüm. Baxışlarımın hara dikildiyini hiss edən Nizaməddin "Türkün qəbridi..." - dedi...

Qəbri ziyarət etdik. İçimdə qırmızıdan duyuguların qınağı üzüyimi titrətdi...

Şəhid türk adıyla tanıdlı şəhid məhmetçiyi ilk ziyarətim idi bu. Bu ziyarət mənə Qafqaz İslam Ordusunu daha əhatəli sevdirdi, Nuru Paşanı, Nuru Paşanın məhəmmətçiklərini daha səmimiyyətlə sevdirdi. O tənha məzari dəfələrlə ziyarət etmişəm. Hər dəfə türkлюдün qüdrətindən sinəm üreyimə dərliq edib, "Məlum qəhrəmanlar sırasından, naməlum məhəmmətçik..." - piçildəmişam. Bu piçiltinə də ruhun ruha borc ödəməsi bilmışem...

Kimliyi əzizlərdən savayı kimsəyə bəlli olmayan bir məhəmmətçik haqqında bilgilərimin cəzibəsindəyəm. Qafqaz İslam Ordusunun məhəmmətçiyi Hüssün Mustafaoğlunun ruhunu ruhumla ziyarət edirəm. Bu ziyarət meni Dağıştı parkda "Türk şəhidliyi" abidəsinə çəkməkdədir...

Kimdi Hüssün Mustafaoğlu? 1918-ci ilə kimi Türkiyədə-Ərzurumda Hüssün Mustafaoğlu kimi, 1920-ci ildən 1936-ci ilə kimi Azərbaycanda - Gəncədə Hüseyin əfəndi - Türk Hüseyin kimi tanınan, türk məhəmmətçiyi kimdi? Kim olub? İlk nəfəsi Ərzuruma, son nəfəsi Gəncəyə ad olan Hüseyin əfəndini - Türk Hüseyini saygıllarla, ehtiramlarla, sevgilerlə tanıtmağı özümə mə-

nəvi borc bilirəm...

Hüssün Mustafaoğlu türk idi. Əski uyğur mənbələrində türk sözü milli mənsubiyətə yanaşı, həm də "güclü", "qüvvətli" anlamını verir; Hüseyin əfəndi - Türk Hüseyin həqiqətən türk olub...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. 2018-ci il həm də Qafqaz İslam Ordusunun xilaskarlı missiyası ilə Azərbaycana gəlisiñin 100 illiyidi. 2018-ci il həm də Bakının bolşevik-dashnak qüvvələrindən azad edilməsinin - təmizlənməsinin 100 illiyidir. Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn məhəmmətçiklərin hamisiniñ ruhu həmimiz üçün çox əzizdir. Ərzurumlu Hüssün Mustafaoğlu - Gəncəli Hüseyin əfəndi onlardan biridir...

...XX əsrin əvvəllərində ermənilərin Türkiyədə töredikləri vəhşiliklər haqqında Mustafa oğlu Hüssün də eşidirdi. Erməniliyin təzahürləri onun da qəzəbini, kinini-nifretini, türklük həsiyyətini siləleyirdi. Yaşadığı illərin çoxunda - 30 yaşı vardi - o da acılar yaşamışların acılarını ruhunda hiss edənlərdən idi. Ermənilərin Azərbaycanda törediklərindən də xəbəri vardi. Dədəsindən, babasından eşitdiklərini unutmamışdı, unutmayaqdı.

Nuru paşanın könüllülərdən ibarət ordusunun tərkibində o da Azerbaycana gəldi - Emin əfəndinin dəstəsində idi...

...Qaraməryəmde bolşevik-dashnak qüvvələri ciddi müqavimət göstərirdi. Emin əfəndinin əmri ilə Hüssün başqa iki məhəmmətçiklə sağ cinahda atışanların sırasına qoşulmuşdu. Ağır döyüş gedirdi. Gün yaxmışdı. Üç kölgənin sürünə-sürünə, sağ tərəfə çəkilməsi Hüssünün diq-qətindən yayılmadı. Məlumat verməyə, onbaşından müvafiq əmr almağa vaxt yox idi. Gülləsəsleri onun kəlmələrini cılıkladı: "Mehmet, mən o səmtə çekilirəm!..."

Araları 30-40 addım ancaq olardı.

Ermənilər duyuq düşsə, ataçağı atəşdən yayınları, tələssə, güllələri hədəfə dəyməzdə, gecikə, düşmənlər uzaqlaşardı; barmağı tətiyi vaxtında sixmaliydi. Nələri xatırladı o anlarda? - qonşu köylərdə sünğüyə keçirilən körpələrimi, qapısı bağlanan evlərde diri-dirə yandırılan-

ları, kəsilən başları, ovulan gözlərimi,...?.. Ve tətiyi çəkdi. Ermənilərden biri yerə sərıldı. Sonra ikinci, üçüncü erməni qaçsa da, çox uzaqlaşa bilmədi. O da ölümünü Hüssünün gülləsində aldı...

...Qazaxda tanış olmuşdular.

Həmid onların sırasına Qazaxda qoşulmuşdu. O gündən səngərdaşıydılar. Nəfəs-nəfəsə döyüşür, nəfəs-nəfəsə yatırlılar. Hərdən "Ermeninin burnunu ovandan sonra ya sən Qazaxda qalacaqsan, ya da mən Ərzuruma gedəcəm...", - deyərdi Həmid.

Şamaxının girəcəyindəydi. Bir azdan hückum başlayacaqdi. Hüssün Ərzurumdan özüyle gətirdiyi Osmanlı beşəçilərinin qundağını sixmaqdə, Gün çəşti yerinə çatmaqdadaydı. Üzüçü sükütu Emin bəyin əmri pozdu: "Irəli, məhəmmətçiyim! Zəfer sənin zəferin olacaq, irəli!". Döyüşürdülər...

Ölüm yüklü güllələrdən çəkinmədən atışırıdlar. Qurtuluşa yaxınlaşa-yaxınlaşa atışırıdlar. Bakıya çatmaq, Bakını azad etmək üçün atışırıdlar...

Hüssün də atışa-atışa evləre yaxınlaşırı. Hansı duyumun təsiriyle dönbə soluna baxdı. Həmid sağ çıynı üstə torpağa döşənmişdi. Qənşərinə sancılan güllələrə məhəl qoymadan özünü qardaşı Sahid bildiyi Həmidə yetirdi. Son nəfəsiydi Həmidin. Dostunu döyüşdən çıxarda bilsə də, onu yaşada bilmədilər. İki damla göz yaşı yanqlarında közə döndü Hüssün: "Əfv et məni, arkadaşım. Səni yaşada bilmədik. Əfv et...". Son nəfəsinəcən bu ağrı ruhunu can köynəyi oldu...

Qurd qapısı istiqamətində döyüşdə sol qolundan yaralanırdı. Həmdi sarıldı yarasını. "On-başıya demə...". - bu kəlmələr, bu rica məhəmmətçiyin döyüşmək istəyiydi. Həmid heç kimə heç nə demədi. Buna nə vaxtı oldu, nə də imkani - ağır döyüş gediridi...

Bu da Bakı!

Bu da Ərzurumdan üzü bu yana hər məhəmmətçiyin görəmək istədiyi şəhər - Can Azerbaycanın başı bələli şəhəri. Tarixin dönlərgisi burada dönenəkdə. Döndü də! Bakı bolşevik-dashnak qüvvələrindən təmizləndi; Qafqaz İslam Ordusu Bakıya qalib yerisə daxil oldu...

Qurtuluş, xilaskarlıq ordusunun tərkibində məhəmmətçik Hüssün Mustafaoğlu Qarabağda da döyüşdü. Türk olaraq, türk məhəmmətçiyi olaraq döyüşdü - Nuru paşanın komandanlığı ilə xilaskarlı missiyasının məhəmmətçilərindən biri kimi döyüşdü...

Mudros müqaviləsi bu misiyanın sonacan yerinə yetiriləməsinə imkan vermədi.

1918-ci il oktyabrın 30-da I Dünya müharibəsinin nəticələrinə görə meğlub olan Türkiye Mudros müqaviləsini imzalamağa məcbur oldu. Azərbaycan in-



gilis qoşunlarının nəzarəti altına düşdü. General Tomson türk əsgər və zabitlərinin son nefərinə dək Azərbaycanı tərk etməsi haqqında əmr imzaladı. Nuru paşa da, Türkiyədən gelmiş əsgər və zabitlərin bir hissəsi de Azərbaycanda qalmaq, Azərbaycanda xidmət etmək - Azərbaycana xidmət etmək istəyirdi. Tomson rejimi bunu yasaqlayırdı.

Qalan qaldı...

"Azərbaycan möhkəmləməyince qayıtmayacam!" deyənlərin, Azərbaycanda qalanların sırasında məhəmmətçik Hüssün Müstafaoğlu da vardi.

Azərbaycan, belə demək mümkünsə, şəhər-şəhər, kənd-kənd, ev-ev nəzaretdə id. Qafqaz İslam Ordusunun Türkiyədən gələn, Mudros müqaviləsinindən sonra Türkiyəye qayıtmayan əsgər və zabitləri aşkar edilincə güllənəndi. ADR süquta uğradıqdan sonra Tomsonçuluğu bolşevizm davam etdirirdi. O illərdə - 1920-ci ilin aprelindən sonra istər siyasi baxışlarına, istərsə de milli mənsubiyətine - türkлюдün, Türkiyəliliyinə görə "qara siyahıya" düşənlərin taleyini güllənəmə, Sibire sürgün izleyirdi; müsavaṭçı olubsan - xalq düşmənisen, Türkiyədən gəlmisən, Türkiyədə qohumları var - xalq düşmənisen. Qafqaz İslam Ordusunun məhəmmətçiyi Hüssün Mustafaoğlu - Hüseyin əfəndi - Türk Hüseyin 20 il bu xofun sixintilər ilə yaşadı.

İlk vaxtlar yenidən herbi mundır geyinəcəyini - Azərbaycan Ordusunda xidmət edəcəyiన gözləyə-gözlayə günləri ay, ayları il etdi...

Azərbaycan Vətən oldu Hüssün Mustafaoğlu.

Ərzurumdan geləndə özüyle xeyli qızıl-gümüş sikkə gətirmişdi. 25 adəd qızıl pulə torpaq sahəsi aldı, ev tikdi. Sövdələşmə sənədi indi də Hüseyin əfəndidən əziz xatirədək saxlanımdadır. Goranboyun Hazırzəhməli kəndindən Günəş xənimlə aile qurdu.

Hüseyin əfəndi çörəkçiliklə məşğul olub. Hazırda Heydər Əliyev prospekti 1 ünvanındaki binanın zirzəmisi qonşuların sevgilərlə, ehtiramlarla Türk Hüseyin çağırıcıları Hüseyin əfəndinin çörək sexi idi.

7 övladı olub Hüseyin əfəndinin - Mustafa, Şakir, Münevver, Sehiyyə, Hədiyyə, Səfiyyə, Əhməd. Səfiyyəyle Əhməd çox az yaşayıb...

Türkiyə - Ərzuruma qayıtmak, əzizləri ilə görüşmək, əzizlərini əzizləri ilə görüşdürümək isteyirdi Hüseyin əfəndi. Gərek olan sənədləri Türkiyənin Batumidəki konsullüğündən ala bilmədi. "Oğul-uşağın boğazından kəsə-kəsə" 10 min rubl pul da toplamışdı. Göründü, eşidirdi, repressiyalar Türk Hüseyini niyyətindən çəkindi. Can qorxusu deyildi bu. Övladlarının rus imperiyasının çək-çevirindən, işgəncələrindən xilas etmək niyyətiydi...

... Ərzurumdan sevərək gəldiyi, qurtuluşu üçün sevərək döyüdü, sevərək yaşadığı Azərbaycanda - Gəncədə aldı son nəfəsini. 1938-ci ildə. Gümanılar deyir ki, həmin gün Ərzurumun qədiiyini burum-burum qar bürüyüb...

Goranboyun Hazırzəhməli kənd qəbiristanlığında dəfn edilib. 83 yaşlı qızı Səhiyyə deyir ki, böyük bacılarından, qardaşlarından eşitmışdım - atamı bir tut ağacının yaxınlığında dəfn ediblər. Müəyyən səbəblərdən zamanında qəbirin üstünü götürürtmek mümkün olmayıb. Qəbirin yeri bilinmir; nəvələri, nəticələri, kötükçələri Hüseyin əfəndinin - Hüssün Mustafaoğlunun məzarını deyil, ruhun ruhunu ziyyarət edirlər. Bütün türksevərlər kimi, Qafqaz İslam Ordusunu sevənlər kimi, Azərbaycan Xalq Cümhuriyyətini sevənlər kimi - bizlər kimi... Güneş xənim 48 yaşında vəfat edib, Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub; nəvə-nəticələri Güneş xənimini ziyyarət edəndə qəbirin bəlli olmayan ulu babalarını da ziyyarət edirlər sanki; ruhun ruhu ziyyətirdi bu...

Hüssün Mustafaoğlu Qafqaz İslam Ordusunun zabiti Emin əfəndinin (onun yüzbaşı olduğunu güman edirik) dəstəsində vuruşub - Mudros müqaviləsi imzalanana kimi. Emin əfəndi də Türkiyəye qayıtmayıb, Hüssün Mustafaoğlunun düşüncələrinin eynini düşünüb - Mudros müqaviləsinin buludu dağlıandan sonra Azərbaycan Ordusunda xidmət etmək. Qayıtmayıb, Azərbaycanda qalıb. Tam artilleriya generalı Əlağa Şixlinski ile qohum olub, Şəmkirin Döyürlü kəndində məskunlaşdır. 2000-ci ildə Hüseyin əfəndinin oğlu Mustafa ata ruhunun işığında Döyürlüə gəlib; türk zabitiinin övladlarıyla, nəvələrinin görüşü türkлюдə ehtiram kimi yaşanılib...

... illər keçse de unudulmayan, yaşadılan, yaşayan tarixi hadisələrin mahiyəti dəyərini həmişə saxlayır. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi kimi. Bu ordunun her zabiti, hər əsgəri tarixdə də yaşayır, yaşadılır. 34 nəvənin babası, yüzdən çox nəticənin-kötükçənin ulubabası olan Ərzurumlu Hüssün Mustafaoğlu da unudulmur, unudulmayıacaq...

Rəşid Faxralı